

Azərbaycanın taleyini dəyişən qurtuluş

Milli Qurtuluş Günüün 31-ci ildönümüni böyük təntənə ilə Azərbaycanın bütün ərazisində keçirilməsi xalqımız üçün yadda qalan tarixi hadisədir. Doğma dədə-baba yurdularından düşərgin salmış soydaşlarımızın böyük coşqu ilə isti ocaqlarına qayıtları və Milli Qurtuluş Gününi doğma torpaqlarında özünəməxsus təntənə ilə daha möhtəşəm qeyd etmələri hər birimizdə qürur hissi yaradır. Artıq dünya ictimaiyyəti də şahiddir ki, Qarabağ Azərbaycandır! Müstəqilliyimizin tarixinə əbədi həkk olunmuş 2020-ci ilin noyabrında Ermənistan üzərində qazanılan tarixi Zəfər Azərbaycanın dünya birliliyindəki nüfuzunu da ha da artırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edərək Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Şəhər Qələbə qazandı. Bu gün Azərbaycan dünyada bütöv, suveren müstəqil dövlət kimi tanınır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bu gənə qədər xalqımızın milli dövlətçiliyimizin formalasdırılması, həmçinin müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi olması uğrunda apardığı mübarizelerde qazandığı ən böyük qələbəleri Milli Qurtuluş Günündən başlanır. Bu gün xoşbəxt geləcəyimizin əsasının qoyulduğu, müstəqil Azərbaycanın dövlətinin dünyaya integrasiya olunmasına aparan yolun başlangıcıdır. Milli Qurtuluş Günü bütün şərəfi ömrünü Azərbaycan dövlətinin müstəqilliyinin inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə, xalqın fərvanın yaşamasına həsr etmiş ulu önder Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi hakimiyətə yenidən qayıdış şərəfli bir tarixdir. Məhz həmin gün ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra hakimiyətə ikinci dəfə qayıdış respublikamızı, dövlətçiliyimizi, xalqın qanı bahasına qazanılmış müstəqilliyimi düzər olduğu bütün belələrdən, vətəndaş mühərabəsindən, yetişməkdə olan qardaş qırğından xilas etdi.

Milli Qurtuluş Günü yeni bir dövrün, inkişaf və tərəqqinin əsasını qoydu. Heydər Əliyevin yeniden hakimiyətə gelməsi ilə dövlət quruluşuna başlanıldı. Məhz bunun nəticəsidir ki, Milli Məclis 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin 15 iyun 1993-cü ildə ölkə rəhbərliyinə qayıdış günüünü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.

Ömrünün qalan hissəsini də xalqına həsr edən ümummilli lider Heydər Əliyevin dövlət idarəciliyindəki zəngin təcrübəsi, polad iradesi, siyasi uzaqgörənlilik və müdrikliyi tarixi şəxsiyyətin ömrü yoluñ Vətəne, millətinə xidmət nümunəsinə çevirdi. Hələ ötən əsriñ 70-80-ci illərində, Azərbaycan sovetlər birliyinin tərkibində olduğu bir zaman da xalqımızın böyük geləcəyinə hesablanmış İslahatlara imza atmışdır. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin

adını daşıyan indiki Herbi liseyin məhz həmin dövrə yaradılması Heydər Əliyevin müdrikliyindən və uzaqgörenliyindən xəbər verirdi. Müsəir Azərbaycan Ordusunun formalaslaşmasında, milli zabit kadrlarının hazırlanmasında həmin təhsil müəssisəsinin müstəsnə rolü olmuşdur. Bu, müstəqilliyimizin əsasının qoyulmasına, bu sahədə qətiyyətli addımların atılmasına çox mühüm bir amil idi.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illerde respublikamızda vəziyyət getdiğəcək ağırlaşır, 1991-1992-ci illerdə cəbhə xəttində vəziyyət gündən-güne kəskinleşirdi. Xəyanət nəticəsində artıq Şuşa şəhəri düşmənə təslim edilmiş, Xocalı faciəsi baş vermişdi. Ölkeyə rəhbərlik edənlərin dövlət idarəciliyindəki sərişətsizliyi siyasi və iqtisadi böhrəni gündən-güne gərginləşdirirdi. Respublikamızın müstəqilliyini bərpa etməsini gözü görməyən xərici düşmənlerimiz daxildəki xəyanetkarlarla birləşərək vəziyyəti daha da ağırlaşdırır, müstəqilliyimi addım-adım uçuruma aparırlar. İllerle istiqlaliyyət, azadlıq, müstəqillik arzusu ilə yaşıyan xalqımız mərd oğul və qızlarımızın qanı bahasına yenice bərpa etdiyi dövlət müstəqilliyini itirməyin bir addımlığında idi. Tez-tez baş verən hakimiyət dəyişikliyi gərginliyi daha da artırır. Ölkədə hegemonluq edən ayrı-ayrı vəzifəli şəxslər xidmət edən qeyri-qanuni silahlı birləşmələr əhali arasında xof yaradır, soyğunçuluq və quldurluq edir, insanları qorxu içerisinde saxlayırlar.

Qeyri-konstitusion yolla hakimiyəti elə almış təcrübəsiz iqtidarıñ yanlış qərarları, bir tərəfdən xərici havadarlarının himayəsi ile özbaşınalığı, mənəmənəmliyi, dövlət idarəciliyindəki yaritmaz fəaliyyəti xalqın geləcəyə inamını sarsırdı. Yenice müstəqilliyini bərpa etmiş Azərbaycan beynəlxalq əlaqələrini genişləndirmək, qonşu dövlətlərle münasibətlərini yaxşılaşdırmaq əvəzini, gündən-güne təməzzülə ugrayırdı.

Ziyalılarımla, tanınmış iqtisadi-siyasi

xadimlərə qarşı saymazlıq, hörmətsizlik onların ölkədən baş götürüb getməsinə sebəb olmuşdu. Bundan istifadə edən xain qonşumuz Ermənistan xarici havadarlarının köməyi ilə torpaqlarımızı işgal edirdi. Respublikamızda yaranmış ağır böhrən öz taleyinin sahibi ola bilməyen xalqımızı vətəndaş qarşıdurmasına yuvardırdı. Bele bi dövrə Azərbaycanı düşdüyü ağır böhrəndən xilas etməye, dövlət idarəciliyində zəngin təcrübəsi olan, xalqı arxasında apara bilən liderə böyük ehtiyac vardı. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra, sözün həqiqi mənasında, belə güclü liderə ehtiyac yaranmışdı. Belə bir ziddiyəti və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər, dövlət idarəciliyində zəngin təcrübəsi olan, xalq arasında nüfuzlu liderlərden asılı olur. Xalqın taleyinə biganə qala bilməyen ziyalılar, sadə zəhmət adamları başa düşürdüler ki, ölkəni gözləyən fəlakətlərden ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Xalqımız həqili olaraq müdrik dövlət xadimine üz tutdu və onun timsalında həqiqi xilaskarını tapdı.

Hakimiyəti əldən vermək istəməyən ovaxtkı iqtidár nəyin bahasına olursa-olsun, müdrik şəxsiyyət Heydər Əliyevin Bakıya gelməsinə imkan vermir, hetta o illerdə ümummilli liderin Naxçıvanda da rahat yaşamasına problem yaradırdı. Ancaq xalqın iradesini sindirmək mümkün deyildi, ulu öndərə olan inam və etimad gündən-güne möhkəmləndirdi. 1993-cü il iyunun 4-də Gəncədə qardaş qanı töküldən sonra respublikamızda yaranmış ağır siyasi böhrəni pik həddə çatdı və bütün ümidił ümummilli lider Heydər Əliyev və yöneldi. Dönyaın mütəəqqi dövlətlərin ölkəmizə diqqətinin artdığı bir dövrə cinayətkar ünsürlərin töretdiyi qardaş qırğını həm də tecavüzkar Ermənistanın ölkəmizə qarşı işğalına yol açırdı. Gəncədə baş vermiş qardaş qırğınından sonra ovaxtkı ölkə rəhbərləri çəşinqılıq içərisində qaldırlar. Onlar bu qarşıdurmadan salamat qurtarmaq üçün çıxış yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə görürdülər. Vətənin və xalqın ən ağır vaxtlarında, dövlətçiliyimizin çətin məqamında heç nədən qorxub-çəkinməyən, həyatını riske ataraq sinesini irəli verib milletinə arxa-dayaq olan ulu önder Heydər Əliyev bu dəfə da ona ümidił baxan insanların təkidli tələb və xahişini nəzərə alaraq Bakıya gəldi.

Bu qayıdış Azərbaycanın müstəqilliyini möhkəmləndirdi ölkəmizi bir dövlət kimi dünya xəritəsində silinmək təhlükəsindən xilas etdi. Respublikada təyin edən ictimai-siyasi böhrən aradan qaldırıldı və inkişafın teməli qoyuldu. Belə çətin və mürəkkəb bir dövrə xalqının yanında olan ulu önder demisi: "Mənim həyatım da, fəaliyyətim de yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizən bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır". Heydər Əliyev problemlərin aradan qaldırılması üçün ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin edilməsini son dərəcə vacib sayırdı: "Əger respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-si-

yasi mühit olmasa, heç bir sosial-iqtisadi programdan, yaxud problemlərin həll edilmesinden səhbət gedə bilməz".

Prezident İlham Əliyev də ulu öndərin xalqın təkidli xahişini yerinə yetirərək respublikaya qayıdışını yüksək qiymətləndirərək demişdir: "O dövrü düzgün təhlil edərək, biz geləcəkdə de özümüzü her hansı bir risklərdən siğortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmışik. Kimə biz borcluyuq? Əger Heydər Əliyev o vaxt hakimiyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə kiminsə elimin altında bir oyuncaq dövlət kimi, yarımmüstəmləkə kimi yaşaya bilərdi".

Ümummilli lider, ilk növbədə, Gəncəyə getmək, insanlarla görüşmək, baş vermiş hadisə ilə yerində tanış olmaq istədiyini bildirdi. Təbii ki, bu, çox riskli bir hadisə idi. Həmin vaxt azıginlaşmış qeyri-qanuni silahlı birləşmələr hər an ulu öndərə sui-qəsd edə bilərdi. Lakin Heydər Əliyev bu təhlükədən qorxmadi və Gəncəyə getməkdə israrlı olduğunu bildirdi. Müdrik şəxsiyyətin 1993-cü il iyunun 13-də vəziyyətle tanış olmaq üçün Gəncəyə gelişи ölkə əhalisində böyük ümid, geləcəyə inam yaratdı. Heydər Əliyev Gəncədə 709 sayılı hərbi hissənin döyük meydənina çevrilmiş əraziyinə baş çəkdi, şəhər sakınları, herbi qulluqçularla görüşüb səhbət etdi, yaranmış vəziyyəti gəncəlilərlə birlikdə təhlil etdi. Yerli sakınlar öz xilaskarını gül-çexkə, böyük hörmət və ehtiramla qarşılıklı.

Heydər Əliyevin bu səfəri ölkəmizi böyük hərbi rəhbərlik etməsini hər edəcəyini bildirdi. Heydər Əliyev qəti olaraq bildirdi ki, Azərbaycan Respublikası, bundan sonra onun başına ne gelirse-gelsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayıcaq, heç bir başqa dövlətin əsərəti altına düşməyəcək.

Milli Qurtuluş Gündündən sonra ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş mühərabəsindən və parçalanma təhlükəsindən xilas oldu. Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində geləcəyə inamlı baxan qüdrətli dövlətə çevrildi. Qısa müddədə hüquqi-demokratik dövlət quruculuğu istiqamətində potensial baza yaradıldı. Müsəir hüquqi-demokratik principlərə esaslanan Konstitusiya qəbul edildi. Nəticədə, çox qısa müddədə müstəqil Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni həyatında ciddi İslahatlar aparıldı. Bu İslahatlar bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə, prokurorluq orqanlarının, məhəkəmələrin fealiyyətində də esaslı dönüş yaradı. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq İslahatları çərçivəsində beynəlxalq standartlara və demok-



ratik principlərə, milli dövlətçilik enənələrinə uyğun hazırlanmış "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqliənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemə haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, "Prokurorluq işə qəbul olunmaq üçün namızədlərə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətində yeni mərhələnin əsası qoyma.

Bu gün Azərbaycanın dünyadan sənədlərin dövlətçilik enənələrinə uyğun hazırlanmış "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqliənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemə haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, "Prokurorluq işə qəbul olunmaq üçün namızədlərə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətində yeni mərhələnin əsası qoyma.

İsmayıllı ABİYEV, Sumqayıt şəhər prokurorunun müavini, ədliyyə müşaviri.

İsmayıllı ABİYEV, Sumqayıt şəhər prokurorunun müavini, ədliyyə müşaviri.